

Uşaqqlar üçün Müqəddəs Kitab  
təqdim edir

İmanlı  
Cəmiyyəti  
Çətinliklərlə  
Üzləşir



Müəllif: Edward Hughes

İllüstrasiya edən: Janie Forest

Uyğunlaşdırın: Ruth Klassen  
Alastair Paterson

Tərcümə edən: Günay Əsədova

Təqdim edən: Bible for Children  
[www.M1914.org](http://www.M1914.org)

©2020 Bible for Children, Inc.

Lisənziya: Bu kitabı satmamaq şərti ilə kitabın  
surətini çıxarda bilmək hüququna maliksınız.



Allahın Ođlu İsanın ölümlər arasında  
dirilməsindən əlli gün sonra Onun  
ardıcılılarının daxilində yaşamaq üçün  
Müqəddəs Ruh gəldi. Şagirdlər Allah Ata,  
Allah Ođul (İsa) və Allah Müqəddəs  
Ruhun üçünün birlikdə tək ...



... Allah olduđunu bařa dűřə bilməsələr  
də, Allahın onlarla olmasına řad idilər.  
Allah həvarilərin başqalarına İsa haqqında  
danışmalarına kömək etmək üçün gözəl  
şeylər etdi.



İsaya iman edən adamlar  
kasıbların qayğısına  
qalmaq üçün malik  
olduqları hər şeyi  
bölüşürdülər.

Amma Xananya  
və Səpfiyə  
adlı bir  
cütlik  
səmimi  
deyildilər.



Onlar mülklərini satdılar  
və özlərini pulun  
hamısını həvarilərə  
gətirmiş kimi  
göstərdilər,  
amma pulun  
bir hissəsini  
gizlicə  
özlərinə  
saxladılar.



Peter Xananyaya dedi:  
“Nə üçün ürəyinə Şeytanı  
buraxıb Müqəddəs  
Ruha yalan söylədin...?  
Sən insanlara deyil, Allaha  
yalan  
sətdin”.




Xananya yerə yığıldı  
və canı çıxdı. Gənclər  
gəlib Xananyanın  
meyitini kəfənə  
bükdülər və aparıb dəfn  
etdilər.





Bundan qısa müddət sonra ərinin  
öldüyündən xəbəri olmayan Səpfiyə gəldi.  
O da pul barəsində yalan danışdı və eyni  
şey onunla da baş verdi. Bu hadisəni  
eşidənlərin  
hamısını  
böyük  
vahimə  
bürüdü.



Allah Mqdds  
Ruh hvarilr  
vasitsil  
oxlu xariqlr  
v mczlr  
etdi. Misal n,  
Peterin klgsi


xst adamların  
zrin dnd  
onlar Őfa aldılar.



Bu, Allahın  
hüzurunu  
göstərən  
böyük  
möcüzələr vaxtı  
idi. Daha çox  
insan İsayaya iman

etdi. Bu, baş kahini  
çox qəzəbləndirdi.  
O, həvariləri  
zindana atdı!





Amma Rəbbin  
mələyi gecənin  
bir vaxtında  
gəlib zindanın  
qapısını  
açdı, onları  
bayıra çıxarıb

dedi: “Gedin, məbəddə durun və camaata  
yeni həyatla bağlı sözlərin hamısını  
deyin”.





Həvarilər bunu  
eşidəndə səhər  
tezdən məbədə  
daxil olub  
İsa haqqında

təlimlərini öyrətməyə başladılar. Səhər  
baş kahinin adamları zindanı boş gördülər.



Nəhayət, onları tapanda baş kahin həvariləri danladı: “Sizə bu İsimlə təlim öyrətməyi qadağan etmədikmi?” “Biz insana yox, Allaha itaət etməliyik”, deyə Peter və digər həvarilər dedilər.



Baş kahin o qədər qəzəblənmişdi ki, o, həvariləri öldürmək istəyirdi. Amma o, onları döyməyi və azad etməyi əmr etdi.




Ağrılarına baxmayaraq, həvarilər Allaha itaət etdilər və İsa haqqında təlim verməyə davam etdilər.





Bir gün Stefan adlı bir adamı həbs etdilər.  
Stefan Rəbb İsanı sevirdi. Müqəddəs Ruh  
digərlərinə İsa haqqında  
təlim vermək  
üçün ondan  
istifadə  
edirdi.




Bəzi adamlar yalandan Stefanın Allaha qarşı danışdığını dedilər. İşgəncə verəndən sonra Stefanı İsaya olan imanına görə daşqalaq edərək öldürdülər.



Ölməzdən əvvəl Müqəddəs  
Ruhla dolmuş  
Stefan göylərə  
baxdı, Allahın  
izzətini  
və Allahın  
sağında  
dayanan  
İsanı gördü.



Stefan Allahı  
çağırarkən  
və “Rəbb İsa,  
ruhumu  
qəbul et”  
deyərkən  
camaat onu  
daşqalaq  
edi.



Sonra çarmıxdakı  
İsa kimi, bu cəsur  
adam öz son  
nəfəsində bu  
qatilləri  
bağışlaması  
üçün Allaha  
dua etdi.



Stefanın ölümü ilə yeni təqib dalğası başlandı. Stefanın qatillərinə kömək edən Şaul adlı gənc bir adam tapdığı hər bir məsihçini zindana atırdı.



Məsihçilərin çoxu evlərindən qaçdılar,  
Yəhudeyaya və Samariyaya səpələndilər.  
Yerusəlimdə yalnız həvarilər qalmışdılar.



Düşmənlərinin onları öldürməyə cəhd etməsinə baxmayaraq, səpələnən məsihçilər İsa haqqında xoş xəbəri yayaraq, hər yərə getdilər.





İsanın ardıcılılarını heç bir şey dayandıra bilməzdi, çünki Allahın Müqəddəs Ruhunu onlarda yaşayırdı və onlar vasitəsilə işləyirdi.



# İmanlı Cəmiyyəti Çətinliklərlə Üzləşir

Allahın Sözü, Müqəddəs Kitabdan  
olan bir hekayədir

Həvariləriş İşləri 5-7

“Kəlamının açıqlanması nur saçır”.

Məzmur 119:130



Son



Bu Müqəddəs Kitab hekayəsi bizə, bizi yaradan və Onu tanımağımızı istəyən Allahımızdan bəhs edir.

Allah, Onun günah adlandırdığı pis şeyləri etdiyimizi bilir. Günahın cəzası ölümdür, lakin Allah səni o qədər çox sevir ki, O, Öz yeganə Oğlunu, İsanı Çarmıxda ölmək və sənin günahlarına görə cəzalandırılmaq üçün göndərdi. Sonra İsa dirildi və Göylərə getdi! Əgər sən İsayə inansan və Ondan günahlarını bağışlamasını diləsən, O, bunu edəcək!; O indi gələcək və daxilində yaşayacaq və sən əbədiyyən Onunla birlikdə yaşayacaqsan.



Əgər sən bunların həqiqət  
olduğuna inanırsansa, onda bunu Allaha de:  
Əziz İsa, mən inanıram ki, Sən Allahsan və  
mənim günahlarıma görə ölmək üçün insan oldun  
və indi Sən yenidən yaşayırsan. Xahiş edirəm,  
həyatıma gəl və mənim günahlarımı bağışla ki,  
mən indi yeni həyata malik ola və bir gün Səninlə  
birlikdə əbədiyyən yaşaya bilim. Sənə itaət  
etməkdə və Sənin övladın kimi yaşamaqda mənə  
kömək et. Amin.

**Müqəddəs Kitabı oxu və hər gün  
Allahla danış! Yəhya 3:16**

